

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



ƏS GƏR

№ 11 (577)

**13 iyun
2020-ci il**

**Qəzet 1992-ci il
dekabrın 16-dan
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.



Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün ma-

nəələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qışqarıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirle çıxan Pre-

zident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin

diplomatları ilə görüşdü. Bu sahədə yürüdülməli siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qorunmasına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdriyyəti və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədrilənilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun - Milli Qurtuluş Günü'nü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

AZƏRTAC

İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

AZƏRTAC xəbər verir ki, bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həkim kollektivi ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış edib. Çıxışın məzmununu ixtisarla təqdim edirik.

- Bu gün çox əlamətdar bir gündür. Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır.

Modul tipli birinci xəstəxana bir ay bundan əvvəl, mayın 7-də açılmışdır və hazırda bu xəstəxanaların sayı dördə çatıb. Mən mayın 7-də açılış mərasimində qeyd etdim ki, bu xəstəxanaların sayı 10-a çatmalıdır. Ümid edirəm ki, yaxın gələcəkdə - təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir.

Sevindirici hal ondan ibarətdir ki, bu 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bildiyiniz kimi, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub




fonda 20 milyon manat vəsait ayrılıb. Ancaq bu gün sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manata ötürüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilər. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür.

Onu da bildirməliyəm, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomuz keçirənlər, xəstəliyə düşmüş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər.

Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə həmişə hazır oluruq. Bu məqsədlə yeni laboratoriyalar alınıb. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ilduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilib və karantin rejimində olan ən çox insan At-

letlər Kəndində yerləşdirilibdir. Minslərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Təsədüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirə layiqdir. Ümumdünya Səhiyyə



Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə.

Eyni zamanda, mən bu işləri təşkil edən qurumların fəaliyyətini də yüksək qiymətləndirirəm. Operativ Qarargah, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB fəal işləyirlər. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını yüksək qiymətləndirirəm. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm.

Ona görə dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcılıqla, məqsədyönlü şəkildə çatıb. Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm. Ancaq dünyada hər şey müqayisə ilə ölçülür. Məsələn, bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qe-

məddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edənlərə və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərəkdir nəzərə alınmalıdır: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb.

Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə görə, göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda, bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizam çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik. Təsədüfi deyil ki, pandemiya dövründə "Biz birlikdə güclüyük!" birləşdirici şüar olmuşdur.

Biz, eyni zamanda, sənaye imkanlarımızdan da istifadə etdik. Qısa

“BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” ŞÜARİ İCTİMAİ HƏMRƏYLİYƏ ÇAĞIRIŞDIR

Bu gün beynəlxalq birlik koronavirus pandemiyası ilə mübarizəni davam etdirir, təhlükəli infeksiyanın yayılmasının qarşısının alınması üçün dünya ölkələri birgə səylər göstərirlər. Ayrı-ayrı dövlətlərdə koronavirus infeksiyasının törətdiyi ağır fəsadlar dövlət qurumlarının vəziyyətin öhdəsindən gələ bilmədiklərini, əhalinin karantin rejimi tədbirlərinə lazımı səviyyədə riayət etmədiyini təsdiqləyir. Belə bir durum həmin dövlətlərin təhlükəsizliyi, səhiyyə sisteminin dayanıqlığı, sosial-iqtisadi sabitliyi üçün ciddi təhdid faktorudur.



Azərbaycan COVID-19 pandemiyası ilə bağlı beynəlxalq ictimaiyyətdən kömək istəməyən, ancaq xarici ölkələrə bu istiqamətdə yardımını əsirgəməyən dövlətdir. Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən pandemiya vəziyyəti elan olunduğu gündən indiyədək respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması

yönündə effektiv tədbirlər həyata keçirilir. Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizin ərazisində xüsusi karantin rejimi elan olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq, pandemiya vəziyyətinin karantin tədbirlərinin həyata keçirilməsinə ümumi rəhbərlik edilir, bu işdə dövlət qurumlarının

fəaliyyətini əlaqələndirir. Dövlət başçısının rəhbərliyi altında görülmüş çoxşaxəli qabaqçılıq profilaktik tədbirlər nəticəsində ölkəmiz bu bəşəri bələdan az itkilərlə çıxmağa müvəffəq olur, epidemioloji vəziyyət nəzarət altındadır. Respublikamızın sərhədləri müvəqqəti olaraq bağlandı, buna baxmayaraq, xarici ölkələrdə köməkəz vəziyyətdə qalan soydaşlarımız mərhələli şəkildə Vətənə qayıtarılır. Ölkə daxilində vətəndaşların bölgələrarası sərbəst hərəkəti məhdudlaşdırılıb.

Pandemiya ilə əlaqədar işləməyən vətəndaşlarımıza, aztəminatlı ailələrə dövlətimiz maddi yardım göstərir. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xüsusi rejimli xəstəxanalar fəaliyyət göstərir. Müasir xəstəxana kompleksləri, eləcə də modul tipli xəstəxanalar COVID-19 diaqnozu qoyulan xəstələrin ixtiyarına verilib. Ölkəmizdə tibbi maska, digər qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr istehsal edən müəssisələrin açılışı olub. Yüz minlərlə insan xəstəliyə

yoluxmanı müəyyən etmək üçün tibbi testdən keçib. Bundan əlavə, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Karantin rejiminin təmin olunmasında texnoloji innovasiyalar da tətbiq edilir. Əhali arasında koronavirus infeksiyası ilə bağlı geniş maarifləndirmə işi aparılır.

Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən pandemiya şəraitində irəli sürülən “Biz birlikdə güclüyük!” şüarı üzvləşdiyimiz təhlükə qarşısında ictimai həmrəyliyə çağırışdır. Güclü dövlət amili və ictimai həmrəyliyə nail olunması pandemiyanın mənfi təsirlərini önləmək və ortadan qaldırmaq baxımından çox əhəmiyyətlidir. Vətəndaşlarımızın böyük əksəriyyəti bu məqamı düzgün dərk edərək, dövlət başçısının sözlügedən çağırışını dəstəkləyir, ona ünvanlanan məktublarda belə həssas günlərdə əhaliyə göstərilən dövlət qayğısına görə öz minnətdarlığını bildirir.

Daxili Qoşunların şəxsi heyəti və veteranları üçün də Ali Baş Komandanın “Biz birlikdə güclüyük!” şüarının hazırkı vəziyyətdə böyük ictimai və sosial əhəmiyyəti aydındır. Dövlət başçısının hər bir çağırışı kimi, bu məsələ ilə bağlı xalqımıza müraciətinə də hərbi qulluqçularımız və veteranlarımız öz dəstəklərini bildirirlər.

Artıq bir neçə aydır ki, Daxili Qoşunların hərbi qulluqçuları polis əməkdaşları ilə birgə ölkəmizin paytaxtı və bölgələrində karantin rejimi qaydalarının təmin olunması üzrə layiqincə fəaliyyət göstərir, peşəkarlıq nümunəsi nümayiş etdirirlər.



Daxili Qoşunların veteranları da karantin rejiminə ciddi riayət edir, sosial şəbəkələrdə, dövrü mətbuatda, ictimaiyyətin ayrı-ayrı qrupları ilə ünsiyyətlərində bu mövzuda geniş maarifləndirmə aparılmasına öz töhfələrini verirlər. Veteranlarımız tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul vəsaiti də köçürülüb. Bundan əlavə, bir qrup veteranımız karantin dövründə aztəminatlı ailələrə ərzaq yardımı göstərilməsində fəal iştirak edib və hazırda da bu addımlar atılır.

Ehtiyatda olan və pensiya alan veteranlarımız vətəndaşların bankomatların qarşısında cəmləşməsinin qarşısının alınması, sosial məsafə prinsipinə riayət edilməsinin asanlaşdırılması üçün pensiya və veteran müavinətlərinin xüsusi cədvəl, habelə gün ardıcılığı üzrə ödənilməsinin həyata keçirilməsində onlara dövlət qayğısının təzahürü kimi qiymətləndirirlər.

Ümumilikdə, Azərbaycan dünyada hökm sürən çətin pandemiya şəraitində iqtisadi itkilərə baxmayaraq, öz daxili və xarici siyasətində insan faktorunu, əhalinin sağlamlığını və sosial rifahını prioritet məsələ kimi önə çəkir.

Cəmiyyət olaraq, pandemiya ilə mübarizədə birlik nümayiş etdirməli, dövlətimizin yanında olmalı, karantin qaydalarının pozulmasına yol verməməli, məsuliyyətsiz davranan soydaşlarımıza ictimai qınağı gücləndirməli, həkimlərimizin, bütövlükdə, tibb işçilərinin zəhmətinə dəyər verməli, ölkəmizin bu infeksiyanın fəsadlarından büdrəməsinə, zəifləməsinə istəyən düşmən ölkənin varlığını heç vaxt nəzərdən qaçırmamalıyıq.

Milli birlik və ictimai həmrəylik hər bir dövlətin varlığının və sabit inkişafının əsas təməlləridir.

Yalçın Abbasov

HƏRBİ HİSSƏLƏRİN İLDÖNÜMÜ QEYD OLUNUB

Bu münasibətlə Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov şəxsi heyətə təbrik məktubu ünvanlayıb

İyun ayının 12-də Daxili Qoşunların 67987, 25032 və 64412 sayılı hərbi hissələrinin yaradılmasının 28-ci ildönümü qeyd olunub.

Yarandıqları gündən Vətənə sədaqətlə xidmət edən hərbi hissələr təqdirəlayiq xidmət yolu keçərək, üzərlərinə düşən xidməti-vəzifə borclarının, eləcə də qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün yüksək döyüş hazırlığının saxlanılmasında, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında və maddi-texniki təminatında nəzərə çarpacaq irəliləyişlər və nailiyyətlər qazanıblar.

Ötən müddət ərzində hərbi qulluqçuların peşəkarlıqlarının artırılması üçün təlim prosesinin təkmilləşdirilməsi, maddi tədris bazasının gücləndirilməsi istiqamətində effektiv tədbirlər həyata keçirilib.

Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov ildönümü münasibətilə hər üç hərbi hissənin şəxsi heyətinə təbrik məktubu ünvanlayıb.

Təbrikdə şəxsi heyətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi etimadı doğruldacaqlarına, Daxili Qoşunların qəhrəmanlıq ənənələrini buns

dan sonra da davam etdirəcəklərinə, ləyaqətli xidmət nümunəsi göstərəcəklərinə əminlik ifadə olunub.

Qeyd edilib ki, bu gün Daxili Qoşunların ciddi intizamın hökm sürdüyü hərbi hissələri əmin-amanlığın, əsasışın sadıq keşikçisi olaraq, qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını tam və keyfiyyətlə, yüksək səviyyədə yerinə yetirməyə qadirdir və şəxsi heyət xalqın, dövlətin, Vətənin mənafeyi namına xidməti-vəzifə borclarının öhdəsindən həmişə olduğu kimi, bundan sonra da layiqincə gələcəkdir.

Mətbuat xidməti

“Üzərimizə düşən vəzifələri tam həcmdə və keyfiyyətlə yerinə yetirməyi qarşımıza məqsəd qoymuşuq”

Daxili Qoşunların 16077 sayılı hərbi hissəsinin komendant bölüyündə xidmət edən leytenant Aqşin Mütəllibov zabit kimi öz məsuliyyətini dərinləndirərək edir, xidməti-vəzifə borcunu hərbi nizamnamə tələblərinə uyğun yerinə yetirir.

O, 1997-ci il iyunun 9-da Xaçmaz rayonunun Qoçaqlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub. 2015-ci ildə həmin liseyi bitirib və Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul olunub. 2019-cu ildə ali hərbi təhsilini başa vuraraq “leytenant” hərbi rütbəsini alıb. Hazırda 16077 sayılı hərbi hissənin komendant bölüyündə təqdim komandiri vəzifəsində xidmət edir.

Hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunur. Məsuliyyəti, tələbkarlığı və bacarığı ilə hərbiçiyə yoldaşlarına nümunə olan leytenant Aqşin Mütəllibov xidmət etdiyi ötən müddət ərzində defələrlə hərbi hissə və bölük komandanlığı tərəfindən müxtəlif mükafatlara layiq görülüb.

O, təqdimin şəxsi heyətinin qarşılıqlı



rovul xidmətinə hazırlanmasına da yüksək cavabdehliklə yanaşır. Leytenant A.Mütəllibov vurğuladı ki, qarovul xidmətinə cəlb olunan hərbi qulluqçuların atəş hazırlığının və fiziki göstəricilərinin yüksək olması vacibdir. Bu işdə ona köməkçi olan, vəzifələrinin icrasında nailiyyət əldə etmiş, intizamlı, çalışqan, özünə qarşı tələbkar manqa komandiri çavuş Nurlan Nəbiyevin adını çəkdi.

Təqdim komandiri əldə olunmuş nailiyyətlərin qorunub saxlanılması məqsədilə şəxsi heyətin mütəmadi olaraq həmm nəzəri, həm də praktiki məşğələlərə cəlb olunduğunu diqqətə çatdırdı. Əlavə etdi ki, keçirilən təlimlər hərbi qulluqçularda əzmkarlıq, dözümlülük, ayıq-sayıqlıq kimi keyfiyyətlərin təkmilləşdirilməsində mühüm rola malikdir.

O, təqimda döyüş hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsində öz əməyini əsirgəmir.

Vətənə, dövlətə xidmətin şərəfli olduğunu deyən leytenant A.Mütəllibov hər bir zabitin özlüyündə şəxsi heyətə nümunə olmasının vacibliyini vurğuladı.


Xidmətdən sonra və asudə vaxtlarında əsas marağ və məşğuliyyətinin hərbi və bədii kitablar oxumaq olduğunu bildiren hərbi qulluqçumuz öz dünyagörüşünün artırılmasına ciddi diqqət yetirir. Ona xidməti fəaliyyətində uğurlar arzulayıırıq.

baş leytenant Sadiq Rəfiyev

XÜSUSİ TƏYİNATLILARIN YOXLANILMASI DAVAM ETDİRİLİR

May ayının 21-dən 23-dək Daxili Qoşunların 12318 sayılı hərbi hissəsinin xüsusi təyinatlı bölməsinin döyüş hazırlığı və döyüş təliminin vəziyyəti yoxlanılıb. Bu barədə məlumat verən Daxili Qoşunların Baş İdarəsinin Qərargahında Əməliyyat və döyüş hazırlığı İdarəsinin döyüş hazırlığı şöbəsinə baş zabit polkovnik-leytenant Tural Novruzov bildirib ki, yoxlama müddətində komandir heyətinin idarəetmə və liderlik qabiliyyəti, şəxsi heyətin atəş, fiziki və xüsusi taktiki hazırlığının səviyyəsi dərinləndirilib, fəvqəladə hallar zamanı fəaliyyət planına uyğun olaraq xüsusi təyinatlı bölməyə həvalə olunmuş tapşırıqların yerinə yetirilməsi üzrə qrup, yarımqrup komandirlərinin, həmçinin, şəxsi heyətin bilik və bacarığına əsas diqqət yetirilib.

Eyni zamanda, xüsusi təlim atış çalışmalarının yerinə yetirilməsi ilə atıcılıq vərdişləri, eləcə də tirdə dartınma, maneələr zolağının def edilməsi və 100 metr məsafəyə qaçış üzrə çalışmaların yerinə yetirilməsi ilə fiziki hazırlığın vəziyyəti, taktiki hazırlıq, hərbi topoqrafiya, alpinizm, hərbi tibbi, texniki və mü-



Bununla yanaşı, bölmənin silahlanmasında mövcud olan silah-sursat, müşahidə və optik cihazların vəziyyəti də yoxlanılarkən müəyyən olunub ki, silahlar sazdır, normal döyüş vəziyyətinə gətirilib, xüsusi nişangah və cihazlar təyinatına uyğun olaraq istifadə edilir, silahlara vaxtli-vaxtında qulluq göstərilir.

Polkovnik-leytenant T.Novruzov 12318 sayılı hərbi hissənin xüsusi təyinatlılarından 7 nəfər hərbi qulluqçunun xüsusi hazırlıq kursu keçdiyini də söyləyib. O əlavə edib ki, yoxlama müddətində bölmənin



həndis hazırlığından müvafiq normalivlər üzrə qrupların şəxsi heyətinin praktiki bacarığı qiymətləndirilib.

Polkovnik-leytenant T.Novruzov onu da vurğulayıb ki, yoxlama zamanı təlim məqsədilə xüsusi təyinatlı bölmənin müvafiq heyəcan siqnalı ilə hazırlığı, çevikliyi, silah-

lanması, texnizati, avtomobil və zirehli texnikaların hərəkət qabiliyyəti, əməliyyat yerinə marşın icrası, komandir heyətinin çəvik qərar qəbul etmə bacarığı yoxlanılıb. Müəyyən olunub ki, bölmə qarşıda duran tapşırıqların icrasına hazırdır, intizam və daxili qayda qorunub saxlanılır.

şəxsi heyətinə “Topoqrafik xəritələr, növləri, istifadəsi və koordinat sistemləri”, “Xüsusi əməliyyatlarda qrupun, yarımqrupun döyüş düzülüşləri” mövzusunda məşğələlər keçirilib. Məşğələlər zamanı xüsusi təyinatlı bölmələr üçün nəzərdə tutulmuş normalivlərin yerinə yetirilməsi metodikaları da praktiki olaraq şəxsi heyətə izah edilib.

Sonda bölmənin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə “Dövlətə və dövlətçiliyə sadıqlıq, funksional vəzifə borclarının yerinə yetirilməsində hərbi qulluqçuların məsuliyyəti” mövzusunda söhbətlər aparılıb, komandir heyəti ilə yoxlamanın yekunlarına dair xidməti müşavirə keçirilib, əskər olunmuş nöqsanların aradan qaldırılması üçün konkret tapşırıqlar və tövsiyələr verilib.

baş leytenant Nigar Ağayeva

KOMENDANT BÖLÜYÜ HƏR ZAMAN BİR ADDIM ÖNDƏDİR

2020-ci ilin ikinci tədris dövrünün yekunlarına görə birincilik qazanan bölüklərdən biri 99713 sayılı hərbi hissənin komendant bölüyüdür. Bölüklər arasında nailiyyətləri ilə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən fərmanla mükafatlandırılıb.

Komendant bölüyü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və hərbi hissənin Döyüş Bayrağının, hərbi obyektlərin etibarlı mühafizə və müdafiəsini təmin edir. Bu baxımdan qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi, hərbi intizamın möhkəmləndirilməsi, xidməti-döyüş fəaliyyətinin düzgün

hərbi hissənin komendant bölüyünün komandiri kapitan Əziz Hacıza-

Şəxsi heyətlə işləməyin spesifikasiyalarını və məsuliyyətli olduğunu, üzər-



təşkil olunduca vacibdir.

"Artıq əminliklə deyə bilərik ki, bölüyün şəxsi heyəti hər zaman olduğu kimi, bu gün də döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirir. Çünki xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə fiziki cəhətdən sağlam, güclü və mənəvi-psixoloji durumu qənaətbəxş olan hərbi qulluqçular cəlb olunur". Bu sözləri

də söylədi. Qeyd etdi ki, qarovul xidmətinə cəlb olunan hərbi qulluqçuların seçilməsi xüsusilə nəzarətdə saxlanılır. Postların vaxtli-vaxtında dəyişilməsinə, silahın doldurulub-boşaldılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunur.

Bölük komandiri eyni zamanda hərbi qulluqçular qarşısında qoyulan tələblər barədə məlumat verdi.

rinə düşən vəzifələrin icrasına vicdanla yanaşıldığını qeyd etdi: "Döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün bölüyün komandiri heyətilə daim istiqamətverici söhbətlər aparılır. Deyə bilərik ki, tərəfindən verilən tapşırıqlar dəqiq və vaxtında yerinə yetirilir, sağlam kollektivin yaradılması təkəcə bizim deyil, həm də hissə komandanlığı-

nin diqqət mərkəzində saxlanılır".

Bu gün əldə olunan nailiyyətin ümumi kollektivin zəhməti bahasına başa gəldiyini xüsusi vurğulayan kapitan Ə.Hacızaadə komendant bölüyünün komandirinin müavini baş leytenant Ülfət Məmmədovun bu sahədə rolunu və tələbkarlığını da diqqətə çatdırmağı unutmadı. Komendant bölüyündə xidmətin çətin, lakin şərəfli olduğunu və döyüş xidmətinə seçilən hərbi qulluqçuların hər birinin olduqca diqqətli və əzmkar olmalarını xüsusilə bildirdi. Məlumdur ki, məsuliyyətli, eyni zamanda mühüm vəzifəni yerinə yetirmək üçün bölükdə xidmət edən hər bir hərbi qulluqçunun fiziki baxımdan sağlam, atəş hazırlığının yüksək səviyyədə və mənəvi-psixoloji durumunun qənaətbəxş olması vacib amillərdir. Bu gün xidmətə cəlb olunan şəxsi heyətdə sadalanan keyfiyyətlərin olduğunu deyən bölük komandiri hərbi qulluqçularla keçirilən məşğələlərin əhəmiyyətini önə çəkdi. Keçirilən məşğələlərin şəxsi heyətin bilik və bacarıqlarının artırılmasına təkan verdiyini dedi. Həftəlik məşğələ cədvəlinə uyğun olaraq, hərbi qulluqçularla atəş hazırlığı, ixtisas hazırlığı, fiziki hazırlıq, ictimai-siyasi hazırlıq və Daxili Qoşunların taktikası məşğələləri təşkil olunub keçirilir. Baş leytenant Ü.Məmmədov komandiri müavini kimi şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi, nizam-intizamın möhkəmləndirilməsi üçün daim çalışır. Tələbkarlığı ilə yanaşı, şəxsi heyətdən diqqət və qayğısını da əsirgəmir.

Fəalları seçilməsi və təlimatlandırılması işində bölük komandirinin tərbiyə işləri üzrə müavini baş leytenant Camal Səfiyevin əməyini xüsusilə vurğulayan kapitan Ə.Ha-



cızadə onun vətənpərvər zabit kimi peşəkarlığı səviyyəsini müsbət qiymətləndirdi. O, üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşır. Qarovul xidmətinə çıxan hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkil məsələsinin önəmindən danışan zabit bunun üçün hərbi hissədə lazımı şəraitin yaradıldığını söylədi. Müxtəlif növ ədəbiyyatların mütləq alınması, stolüstü oyunların oynanılması da diqqətdən qaçmayan məsələlərdəndir.

Kapitan Ə.Hacızaadə 99713 sayılı hərbi hissənin komendant bölüyünün qabaqcıl hərbi qulluqçularından çavuş Mirəmrax Cavadzadə, baş əsgər Şəmistan Həsənov, əsgərlər Xatəm Ağababayev, Ruslan Mühürov və Ceyhun Səferovun xidmətlərini yüksək qiymətləndirdi, onların digər yoldaşlarına nümunə olduqlarını qeyd etdi.

**baş leytenant
Nigar Ağayeva**


AVTOMOBİL VƏ ZİREHLİ TEXNİKALARIN DÜZGÜN İSTİSMARI DÖYÜŞ HAZIRLIĞINI YÜKSƏLDƏN AMİLDİR

Daxili Qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasında və qoyulan tapşırıqların uğurla yerinə yetirilməsində əhəmiyyətli sahələrdən biri də avtomobil və zirehli texnika xidmətidir. Belə ki, şəxsi heyətin, habelə xüsusi yüklərin dislokasiya yerinə vaxtli-vaxtında çatdırılmasında xidmətin rolu böyükdür.

17071 sayılı hərbi hissənin avtomobil və zirehli texnika xidməti bu baxımdan, üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirir, nəqliyyat vasitələrinin sazılığı, sürücülərin peşəkarlığı daim diqqət mərkəzində saxlanılır. Bu işdə avtomobil və zirehli texnika xidmətinin rəisi mayor Aslan Şükürovün əməyi danılmazdır.

Mayor A.Şükürov 1986-cı il yanvar ayının 19-da Sumqayıt şəhərində anadan olub. 2008-2010-cu illərdə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi - X.H.) təhsil alıb. 16075, 12318 sayılı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edib. 2015-ci ilin yanvar ayından hazırkı vəzifədədir.

Söhbət zamanı mayor A.Şükürov fəaliyyətinin Daxili İşlər nazirinin "Avtomobil xidmətinin təşkilinə dair" müvafiq əmrinin tələbləri əsasında təşkil olunduğunu söylədi. Bildirdi ki, səhər yerbəyər mərasimindən sonra ərazidə maşınların saxlanma yerləri nəzərdən keçirilir. Sürücülərə gün ərzində təhkim olunmuş avtomobil və zirehli texnikalara texniki qulluğun göstərilməsi barədə müvafiq fərdi tapşırıqlar verilir: "Hər bir avtomobil xəttə çıxmadan əvvəl avtomobil parkının texniki nəzarət məntəqəsində maşın rəhbərinin, sürücünün sənədlərinin mövcudluğu, yol vəzifəsində müvafiq qeydlər aparılması, eləcə də nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılır, park növbətçisi tərəfindən xəttə çıxılması üçün icazə verilir. Bu zaman maşın rəhbəri və sürücü yol hərəkəti qaydalarına ciddi riayət etmələri barədə tərəfindən təlimatlandırılırlar. Xətdən qayıdan nəqliyyat vasitəsi park növbətçisinə təqdim olunduqda, bir daha vəziyyəti yoxlanılır, avtomobil yanacaq doldurma məntəqəsindən keçirilərək, yuyulub, saxlandca saxlanılır".



Xidmət rəisi onu da vurğuladı ki, gündəlik olaraq park xidmətinin təşkil olunub aparılmasına və nəqliyyat vasitələrinə texniki qulluğun göstərilməsinə nəzarət edilir, təhlükəsizlik qaydaları fərdi olaraq çatdırılır. Görülən gündəlik işlərdən başqa, nəqliyyat vasitələrinə ildə iki dəfə - yay və qış mövsümlərində texniki qulluq göstərilir. Bu zaman avtomobillərdə təmir işləri aparılır, xarici görünüşləri qaydaya salınır. Avtomobillər sürücü aletləri ilə tam təmin edilir.

Həmçinin, ildə bir dəfə Daxili Qoşunların Baş İdarəsinin Maddi-texniki təminat İdarəsində avtomobil və zirehli texnika şöbəsinin zabitləri tərəfindən hərbi hissəyə təhkim olunmuş avtomobillərə illik texniki baxış keçirilir. Baxış zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti, qorunub saxlanılması, texniki qulluğun, istismarın düzgün təşkil, vəzifəli şəxslər tərəfindən texniki baxış normalarının yerinə yetirilməsi, yanacaq-sürtkük materiallarının, ehtiyat hissələrin hesabı, maddi-texniki vasitələrin sərfi qaydalarının icrası yoxlanılır.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması Daxili Qoşunlar komandanlığının ən çox diqqət yetirdiyi məsələlərdən biri olduğu üçün həm sürücülər, həm də fərdi avtomobil sahibləri olan hərbi qulluqçularla nəqliyyat vasitələrinin istismarı, yol hərəkəti qaydaları mövzularında məşğələlər keçirilir. Məşğələlərdə gündəlik texniki qulluğun keçirilməsi, avtomobillərin hissə və mexanizmlərinin iş prinsipləri, düzgün istismarı və idarə olunması, şəxsi heyətin, xüsusi yüklərin daşınması zamanı sürücünün vəzifələri, təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi tədris olunur.

Mayor A.Şükürov vəzifə borclarının icrasına vicdanla yanaşan, hər zaman öz bilik, bacarıqlarını təkmilləşdirən nümunəvi hərbi qulluqçulardan baş çavuşlar Ramin Bədəlov və İlqar Yusiflinin adlarını qeyd etdi.

**baş leytenant
Xədice Hacızaadə**

ŞƏXSİ HEYƏTİN SAĞLAMLIĞI VƏ QIDALANMASI DİQQƏT MƏRKƏZİNDƏ SAXLANILIR

SAĞLAMLIĞIN KEŞİYİNDƏ...

Qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gələn hərbi hissənin şəxsi heyətinin döyüş hazırlığının, eləcə də fiziki göstəricilərinin yüksək olması onların sağlamlıq durumundan çox asılıdır.

12565 sayılı hərbi hissənin tibb personalı sözügedən mövzuda vəzifə borclarının icrasına məsuliyyətlə yanaşır, müəyyən edilmiş tapşırıqları uğurla yerinə yetirir.

Qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə icra olunmasında hərbi hissənin ayrı yerləşən əməliyyat taborunda fəldşer gizir Rufin Mirzəyevin zəhməti böyükdür.

Gizir R.Mirzəyev bildirdi ki, gündəlik olaraq xidmət öz işini hissə komandiri tərəfindən təsdiq olunmuş plana əsasən təşkil edir. Öncə xidmət daxilində iclas keçirilir, gün ərzində görüləcək işlərin bölgüsü aparılır, hər bir hərbi qulluqçuya aidiyyəti üzrə tapşırıqlar verilir. Tibb məntəqəsində fəldşer gizir İntiqam İmanov, sanitər-təlimatçı, dezinfektor çavuş Həsən Novruzov və aptek rəisi müddətdən artıq xidmət məntəqəsində hərbi qulluqçusu əsgər Orxan Əliyev nümunəvi xidmətlərlə seçilir.

O söylədi ki, hərbi hissədə sanitariya-gigiyenik vəziyyət hər zaman nəzarətdə saxlanılır. Xüsusilə, bütün dünyada, eləcə də ölkəmizdə yayılan koronavirus (COVID-19) pandemiyası səbəbindən hərbi qulluqçuların təhlükəli infeksiyaya yoluxmasının qarşısının alınması, onların sağlamlığının qorunması məqsədilə profilaktik tədbirlər həyata keçirilir. Belə ki, gündəlik olaraq əsgər kazarmalarında, bölmələrdə, qarovul məntəqəsində, qaragah binasında, yataqxanada dezinfeksiya işləri aparılır, tibb məntəqəsinin daxili təmizliyinin qorunub saxlanılmasına ciddi nəzarət edilir.

Bundan əlavə, hər gün növbətçi həkim tərəfindən hərbi his-



sənin nəzarət-buraxılış məntəqəsində hərbi qulluqçuların temperaturu yoxlanılır, infeksiyaya yoluxmaqdan qorunmaq üçün maskadan və tibbi əlcəklərdən istifadə olunması, gigiyena qaydalarına riayət olunması barədə məsləhətlər verilir.

Gizir R.Mirzəyev sonda hərbi hissənin tibb personalının bundan sonra da şəxsi heyətin sağlamlığının keşiyində mətin dayanacağına əminliyini ifadə etdi.

**HƏRBİ QULLUQÇULARIN
DÜZGÜN QIDALANMASI
NƏZARƏTDƏ SAXLANILIR**

12565 sayılı hərbi hissənin yüksək döyüş hazırlığını qoruyub

saxlayan nümunəvi xidmətlərdən biri də ərzaq xidmətidir. Xidmət rəisi kapitan Rəsul Əliyevlə söhbət zamanı bildirdi ki, xörələrin keyfiyyətlə hazırlanması Daxili Qoşunların və hərbi hissə komandanlığının qarşıya qoyduğu ən vacib tələblərdəndir. Bunun üçün hərbi hissədə bütün lazımı tədbirlər görülür. Gün ərzində hərbi qulluqçuların gündüzlük qidalanması, yemək porsiyalarının bölünməsi, yeməxanada səliqə-sahmana, gigiyenik qaydalara riayət olunması xüsusilə nəzarətdə saxlanılır.

Kapitan R.Əliyev görülən işlərdə yeməxana rəisi gizir Fuad İbrahimov və baş aşpaz-təlimatçı kiçik çavuş Sədal Sultanovun əməyini xüsusilə vurğuladı. Əlavə olaraq, qidaların tələb olunan səviyyədə hazırlanmasında kurs keçmiş ixtisaslı əsgər aşpazlar Əli Ramazanov, Fəqan Əhədov, Amin Məmmədov, Mələhədin Əmirov, mülki işçi - aşpazlardan Müşkinaz Hüseynova, Validə Hüseynova, Təranə Hüseynova, Rəyza Məmmədova, Şəfiqə Məmmədova və Rəsmiya Fərzəliyevanın fəaliyyətini də müsbət xarakterizə etdi.

**baş leytenant
Xədice Hacızaadə**

Hərbi xidmətdə sıra məfhumu

Hərbi qulluqçuların xidməti fəaliyyətini sırasız təsəvvür etmək çətindir. Onlar hərbi xidmətə başladıkları ilk gündən ehtiyata buraxıldıkları gündək sırada öz yerlərini tutur, onun mənəvi gücünü hiss edirlər.

Dünya ölkələrinin silahlı qüvvələrinin gündəlik fəaliyyətində sıra hazırlığı və tədbirlərinə xüsusi diqqət yetirilir. Bu sahədə fərqli xüsusiyyətlər və bəzi ümumiləşdirilən cəhətlər mövcuddur. Dövlətlərin rəsmi protokol qaydalarında ali qonaqların gəlişi şəraitinə fəxr qarovul dəstəsinin sıra düzülüşü ənənəsi də vacib amildir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinin 1-ci maddəsində qeyd olunub: "Sıra hərbi qulluqçuların, bölmələrin və hissələrin piyada və məşinlarda birgə hərəkəti üçün nizamnamə ilə müəyyən edilmiş düzülüştür". Bununla aydın olur ki, hərbi qulluqçuların, hissə və bölmələrin üzvlərinə düşən vəzifələrin, qarşılarına qoyulan tapşırıqların yerinə yetirilməsində sıra tənzimləyici rol oynayır. Sıra hərbi qulluqçuların hərəkətlərində, hərbi hissələrdə günün nizam qaydalarına riayət olunmasında, təlimlərin keçirilməsində, xidmətaparəmə prosesində, hərbi mərasimlərin təşkilində ahenqyaradıcı əsas vasitələrdən biridir. Qeyd etmək lazımdır ki, hərbi qulluqçuların xidmətində bir çox əlamətdar tədbir və vacib məqamlar sıra önündə gerçəkləşir.

Hərbi qulluqçunun sırada hərbi and iç-

məsi, Dövlət Himni ifa, Döyüş Bayrağına təzim etməsi, farağət vəziyyətində şəhidlərin xatirəsini ehtiramla anması onun yaddaşında silinməz iz buraxır, döyüş ruhu aşılayır, əzmkarlıq mənəvi ovqatına köklənməsinə ciddi təsir göstərir.

Unutmaq olmaz ki, hərbi qulluqçuların sırası şəxsiyyətə, hərbi güc və silahaş birliyinə təməldir. Silahlı və silahsız vəziyyətdə düzülüşlərindən asılı olmayaraq, hərbi qulluqçuların sırası həmişə əzəmli görünür. Xüsusən hərbi paradlarda hərbi qulluqçuların sıra ilə meydanlardan təntənəli keçidi ictimai rəyde hərbi ənənələr və atributlara marağ yaradır. Vətən müdafiəçilərinə rəğbət hissini daha da yüksəldir.

Döyüş tapşırıqlarını yerinə yetirmək üçün göndərilən hərbi qulluqçular həyəcan siqnalı ilə qaldırılaraq öncə sıraya düzülür. Onlara əmr və tapşırıqlar sırada çatdırılır, hazırlıq vəziyyətləri də sırada yoxlanılır.

Hər bir döyüşçü üçün sıra güvəndiyi yerdir. O, yoldaşlarının onu əhatə etdikləri sırada bu güvən hissindən mənəvi-psixoloji cəhətdən toparlanır, qarşıdakı sınaqlarda dayaqsız və köməksiz olmayacağına başa düşür. Sırada əsgəri qardaşlıq adlandırılan mənəvi keyfiyyətin də təbiəti edilməsinin bünövrəsi qoyulur.

Hərbi ehtiram ənənələrinin həyata keçirilməsində də sıra elementlərindən istifa-

də olunur. Bu sıra elementləri hərbi nizam və qaydalara bağlılıq əsasında formalaşdırılıb.

Hərbi qulluqçunun nizam-intizamının möhkəmləndirilməsi, döyüş təliminin təkmilləşdirilməsi, komandir və reislərin tabeliklərindəki şəxsi heyəti idarəetmə bacarıqlarının inkişaf etdirilməsi baxımından sıranın xüsusi əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, hərbiçilərə xas bəzi vərdişlər də sıra vasitəsilə aşılanır.

Ruh yüksəkliyi yaradan, vətənpərvərlik əqidəsi təbiəti edən, qəhrəmanlığa ilhamlandıran hərbi marşlar hərbi qulluqçular tərəfindən sırada ifa olunur. Belə bir ifa hərbi kollektiv məfhumunun ucalığını, hərbi peşənin fədakarlığını tərənnüm edir.

Sırada müxtəlif ştat strukturlu və təyinatlı bölmələrin öz düzülüş yeri var. Bununla yanaşı, hər bir bölmə öz bayraqları ilə sırada dayanır. Bu cəhətlər mənəvi təbiyə anlamında sırada öz yerinə layiq olmaq, bölmənin nüfuzunu qoruyub saxlamaq məsuliyyətinin qavranılmasına yönəldir. Həmçinin, sırada nümənvi xarici görünüş, təlim məharəti, daxili nizam göstərilməsi hərbi rituellərə şüurlu münasibət təfəkkürünü təlqin edir.

Hərbi qulluqçulara təntənəli şəkildə hərbi rütbələrin, mükafatların təqdim edildiyi, silahların təhkim olunduğu, onların hərbi xidmətdən buraxılarkən ehtiyata yola salındıqları sıra hərbi həyatında mühüm yer tutur.

Həyatını hərbi xidmətə həsr etmiş, çətin sınaqlardan keçmiş, zəngin təcrübəyə malik, bu gün gənc nəslin vətənpərvərlik təbiyyətinə layiqli töhfələr verən hər bir veteran öz təcrübəməli-halında fəxr hissi ilə uzun illər sırada olduğunu vurğulayır. Həqiqətən də 20-25 il, hətta daha artıq müddətdə hərbi sırada olmaq, Vətən, dövlət qarşısında öz vətəndaşlıq borcunu vicdanla yerinə yetirmək, hərbi xidmət illərini sonradan alınaq, üzünə yaşayaraq xatırlamaq hər kəsin taleyinə yazılıdır. Belə nümunələr hərbi kollektivlərdə təqdir və təbliğ olunmalıdır.

Yalçın Abbasov

DAXİLİ QOŞUNLARIN BİRİNCİLİYİ UĞRUNDA YARIŞ KEÇİRİLİB

Mayın 31-də Ali Hərbi Məktəbdə Daxili Qoşunların birinciliyi uğrunda çoxnövcülük və estafet üzrə yarışlar keçirilib. Yarışlarda Ali Hərbi Məktəbdən, 99713, 67987, 25031, 16075 və 16076 sayılı hərbi hissələrdən 6 komanda, 36 nəfər hərbi qulluqçu iştirak edib.

Yarışın təşkili və keçirilməsi üçün hakimlər kollegiyası aşağıdakı tərkibdə təyin edilib: baş hakim - polkovnik-leytenant Aydın Zahidov, katib - mayor Mehman Nəsimov. Yarışın həkimi vəzifəsi tibb xidməti polkovnik-leytenantı Urfa Mustafayevə həvalə olunub.

Şəxsi və komanda birinciliyi uğrunda yarışın nəticələri aşağıdakı kimi olub:

100 m məsafə üzrə:

I yer - kursant Əziz Qurbanov (Ali Hərbi Məktəb);

II yer - MAXE çavuş Ruslan Əmrahlı (16075 sayılı hərbi hissə);

III yer - kursant Cavid Quliyev (Ali Hərbi Məktəb).

1000 m məsafə üzrə:

I yer - MAXE əsgər Zahid Axundov (16075 sayılı hərbi hissə);

II yer - kursant Camal Həsəni (Ali Hərbi Məktəb);

III yer - MAXE çavuş Ruslan Əmrahlı (16075 sayılı hərbi hissə).

Gimnastika üzrə:

I yer - MAXE çavuş Təbriz Məmmədov (16075 sayılı hərbi hissə);

II yer - leytenant Natiq Məmmədov (67987 sayılı hərbi hissə);



III yer - leytenant Seymur Abdullayev (16076 sayılı hərbi hissə).

Çoxnövcülük yarış komanda üzrə:

I yer - 16075 sayılı hərbi hissə;

II yer - Ali Hərbi Məktəb;

III yer - 99713 sayılı hərbi hissə.

Estafet yarış komanda üzrə:

I yer - 16075 sayılı hərbi hissə;

II yer - Ali Hərbi Məktəb;

III yer - 16076 sayılı hərbi hissə.

Yarışın nəticələrinə görə, şəxsi və komanda birinciliyi üzrə yüksək nailiyyət əldə etmiş hərbi hissələr və hərbi qulluqçular müvafiq dərəcəli kubok və diplomla mükafatlandırılıblar.

Mətbuat xidməti

XİDMƏTDƏ İNTİZAM ÖNƏMLİ CƏHƏTLƏRDƏNDİR

16077 sayılı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Eldar Ağayev çalışqan və məsuliyyətlidir. O, 2001-ci il avqustun 14-də Quba rayonunun Xinalıq kəndində anadan olub. Orta təhsilini 2008-2019-cu illərdə Quba rayon Azad Məmmədov adına 2 sayılı tam orta məktəbdə alıb. Həvəskar kimi 3 il idmanın güləş növü ilə məşğul olub. Boş vaxtlarında mütaliə etməyi çox sevir. Əsas etibarilə dektektiv janrında olan əsərlərə üstünlük verir. Hazırda hərbi hissənin komendant bölüyündə hərbi xidmətdədir.

Komendant bölüyündə xidmət etməyin böyük məsuliyyət olduğunu söyləyən əsgər E.Ağayev bildirdi ki, şəxsi heyət döyüş hazırlığının yüksəldilməsi, nizam-intizamın möhkəmləndirilməsi üçün hər gün hərbi qulluqçularla məşğələlər keçirilir, silahlardan istifadə, sökülüb-yağılma qaydaları öyrədilir. Məşğələlər zamanı fəallıq göstə-

rək hərbi peşənin sirlərinə dərinləndirilməyə səy göstərir. O vurğuladı ki, qarovul xidmətinə cəlb olunan hərbi qulluqçuların atəş hazırlığının və fiziki göstəricilərinin yüksək olması vacibdir. Həmçinin, postda xidmət aparan saatların ayırıq-sayıqlıq, çeviklik, qətiyyət nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan müvafiq hərbi nizamnamələrin tələblərinə qeyd-şərtsiz əməl olunur.

Komendant bölüyündə xidmət etdiyinə görə qürur duyduğunu deyən əsgərimiz müddətli xidmətinə başa vurduqdan sonra Daxili Qoşunların müddətindən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi heyətini herbəci peşəsilə bağlamağı düşünür. Şəxsi intizamına və qarovul xidmətində fərqləndiyinə görə dəfələrlə mükafatlandırılıb.

Döyüş xidmətinə cəlb olunan hərbi qulluqçumuz vətənpərvərlik əqidəsinə sadıqdır. Xidmətdə olarkən daim sayıqlıq gös-



rən əsgər E.Ağayev tezliklə işğal altında olan torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə və ücrəngli bayrağımızın daim zirvələrdə dalğalanacağına inanır.

16077 sayılı hərbi hissənin ştandkənar müxbir postu

Silahın 2021-ci ilin əvvəlində hazır olacağı ehtimalı var (oxu.az).

İsveç donanması təkmilləşdirilmiş sualtı qayıq əldə edib

İsveç Hərbi Dəniz Qüvvələri modernləşdirilmiş A19 "HSwMS Gotland" sualtı qayıqı əldə edib. Ordu.az xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.



Bildirilir ki, sualtı qayığın döyüş sistemləri modernləşdirilib. Bundan başqa, ES-3701 elektron müharibə sistemləri (EW), həmçinin, yeni idarəetmə, sensor və rabitə sistemləri əlavə edilib.

HƏRBİ XƏBƏRLƏR**-YENİLİKLƏR-****Pentaqon "Javelin" kompleksi sifariş edib**

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə "Raytheon/Lockheed Martin Javelin JV" şirkəti arasında yeni nəsil FGM-148 "Jave-



lin" tank əleyhinə idarə olunan raket kompleksinin tədarükünə dair müqavilə imzalanıb. Bu barədə "AzeriDefence" "Armyrecognition"a istinadən məlumat verib.

Müqaviləyə əsasən, "Javelin JV" raket sistemləri 2023-cü ilin avqust ayına qədər sifarişçiyə çatdırılmalıdır.

Rusiyada yeddi kilometr məsafədə hədəfi vura biləcək snayper hazırlanır

Rusiyada yeddi kilometr məsafədə hədəfləri vura biləcək unikal "DXL-5" snayper



tüfənginin yaradılması işlərinə başlanılıb. Bu barədə "RIA Novosti" sözügedən silahı hazırlamağı planlaşdıran "Lobaev Arms" şirkətinə istinadən məlumat verib.

TƏSİSÇİ:
Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.
Redaktor: Anar Əhmədov

REDAKSİYANIN ÜNVANI:
AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4,
Daxili Qoşunların Baş İdarəsi.
Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565
Sayı 3000